

XX ƏSRİN ƏVVƏLLƏRİN'DƏ ERMƏNİLƏRİN SOYQIRIM
SİYASƏTİNİN NAXÇIVANA TƏSİRİ

Naxçıvan Cənubi Qafqaz kimi mühüm strateji bölgədə yerləşən Azərbaycanın an qədim tarixi ərazilərindəndir. XIX və XX əsrlər boyunca xalqımızın qarşılaşdığı əssəsiz erməni iddialarının nəticələri bu qədim diyarada da öz izlərini buraxmışdır. Əsrlər boyu Şərqi doğru yayılma prosesi yaşıyan ermənilər əvvəlcə Şərqi Anadoluda məskən salmış, buradan isə Rusiyaniñ köməkliyi ilə Cənubi Qafqaza köçürülmüşlər. XX əsrin əvvəllərində erməni cinayətlərinin baş verdiyi yaşas ərazilərdən biri Naxçıvan olmuşdur. 1905-1907-ci və 1918-1920-ci illərdə ermənilər Cənubi Qafqazın bir sırə yerlərində, o cümlədən Naxçıvanda qırğınlara rətətmış, minlərlə gənəhəsiz insanı qırla yetirmişlər. Osmanlı ordusunun Naxçıvana gəlişi ilə bu həcüm və qırğınlardan qarşılıqlı olmağın baş verdiyi yaşas ərazilərdən biri Naxçıvan olmuşdur.

Açar sözələr: Naxçıvan, Cənubi Qafqaz, XX əsr, soyqırım, Osmanlı ordusu, münaqışə.

Naxçıvan Cənubi Qafqaz kimi mühüm strateji bölgədə yerləşən Azərbaycanın an qədim tarixi ərazilərindəndir. XIX və XX əsrlər boyunca xalqımızın qarşılaşduğu əssəsiz erməni iddialarının nəticələri bu qədim diyarada da öz izlərini buraxmışdır. Əsrlər boyu Avropadan Şərqi doğru yayılma prosesi yaşıyan ermənilər əvvəlcə Şərqi Anadoluda məskən salmış, buradan isə Rusiyaniñ köməkliyi ilə Cənubi Qafqaza köçürülmüşlər. XX əsrin əvvəllərində erməni cinayətlərinin baş verdiyi yaşas ərazilərdən biri Naxçıvan olmuşdur.

XX əsrin əvvəllərində erməni millətçiləri öz tarixi torpaqlarında yaşıyan azərbaycanlıları planlı surətdə doğma yurdlarından çıxarmağa, milli soyqırıma başlayılar. Azərbaycanlıları ermənilər arasında ilk toqquşma Bakı şəhərindən başlayaraq Şuşaya, Zəngəzuraya, İravan, Naxçıvan, Ordubad, Eçmədzin, Cavansı, Qazax qızalarına yayıldı.

Naxçıvanda qanlı hadisələrin törədilməsi ərefəsində açıq-əşkar silahlı erməni daşnak əsgərləri toplanmaqdə idilər. M.M.Nəvvab yazır: "Elə ki, İravanın fitnə-fəsəd törədən erməniləri Naxçıvana gəldilər, orada vəziyyət qərginləşdi. Naxçıvan erməniləri neçə illərdən bəri tədarük etdikləri vuruş sursatlarını- topları, bombaları, besəçilən tüfəngləri və s. növbəti qırğınlara hazırlamaya başladılar" (4, s. 21). Məlumatdan aydın olur ki, Naxçıvan hadisələr İravandan gəlmış daşnak silahlılarının təshiri ilə başlamışdır. Onlar təhrikədi hərəkatları ilə azərbaycanlıları münaqışaya calb etməyə çalışırdılar.

Naxçıvanda hadisələrin başlanması üçün ilk qıçılcım rolu 1905-ci il may ayının 5-də "gündüz saat üç radələrində üç nəfər Cəhri kəndinin sakını olan müsəlmanların Şixməhmud adlı yerdə keçidikləri vaxt yaranmışdır" (5, s.

Məqalə tarixçəsi:

Göndərilib: 18.05.2019, qəbul edilib: 08.06.2019



18) hadisəsi oynadı. Daha sonra Tumbul kəndində mayın 7-də bir azərbaycanlı qatlı yetirildi.

Naxçıvan şəhərində, Ordubad, Culfa, Cəhri, Şahbuz, Çəşməbasar, Kültəpə, Tumbul, Tivi kəndlərində azərbaycanlılar qatlı yetirildi. 1905-ci il mayın 8-də bölgədə tərədiş qanlı hadisələrə bağlı İravan vitse-qubernatoru Baranovski, İravan şəhər qəlavası Ağamalov və birləşdik Naxçıvana gəldilər. Naxçıvanda qırğınlara aralarında əvvələr üçün Tiflisdən general Əlihanov Avarsı da Naxçıvana göndərilir. Ermənilər İravanda, Zəngəzurda bir çox kəndləri dağlılığı, yerli türkətlərini zorla çıxmamaqla çalışımlar (1, s. 161).

1905-ci ilin may ayında Ordubad qəzasının Tivi kəndində ermənilərə müsəlmanları arasında baş vermiş münaqışa ilə əlaqədə buraya 500-a yaxın əsgər və zabit gəndərilmüşdür. Gəndərilmış harbi hissə kənddəki müsəlmanlara qarşı zor tətbiq etmiş, onları doğma yurdlarından qovmuş, adamları öldürmiş, ermənilərə köməklik göstərmmiş. Rus harbiçilərinin köməyindən istifadə edən ermənilər 1905-ci il noyabr 26-də Naxçıvan şəhərindəki müsəlman bazarını qarşı edib sonra da or vurmışdular. Bütün bunlara baxmayaraq, ermənilər Naxçıvanda məglub olmuşdular.

Dəsnəklər 1905-ci il hadisələrinin ilk mərhələsində Bakıda və Naxçıvanda uğradıqları müvəffəqiyətsizlikdən sonra növbəti qanlı cinayətlərinə dəha ciddi hazırlıq görməyə başladılar. 1905-ci ilin ikinci yarısında yenidən vüsət alan və bu dəfə daha planlı həyata keçirilən qırğınlara Naxçıvanda Arslan, Qarabağda Vartan, Zəngəzurda Sıvəli Murat, Əsərəndə Hamazasp (Hamvo), Sisyannda Keri rəhbərlik edirdi. Bundan başqa daşnak dəstə başçılarından Səkə və Abraham Gülxandanyan Gəncədə, Durbah, Armen Qaro, kapitan Baqqadsaryan və Tigran Stepanyan Tiflisdə azərbaycanlılara qarşı tərədişli dəhşətli cinayətlərə başlıqlı edirdilər (10, s. 534-535).

Naxçıvanda qırğınlara ikinci mərhələsi 1905-ci ilin noyabr ayında başladı. Bu dəfə yenidən başlanan qırğınlarda birbaşa səbəbkərli çar məmurları və rus kazakları oldular. M.S.Ordubadi hadisələrin yenidən facilişə şəkil almasının sababının Çəşməbasarın baş verən hadisə olduğunu yazır: "Bu gün kazaklar sülh və asayışı tömən etmək üçün Çəşməbasar kəndində gedərkən Hacı Nəsir Hacı Nağı oğlunu evini qarata başlamışlar, bù vaxt qəbağın durub mane olmuşa çalışan Hacının oğlunu öldürmüştərlər. Müsibətə düşər olmuş Hacı oğlunu qana bulşmış görkən çəşib bir güləş kazaklara atmış, elə buna görə də onun ailəsinə qatlı yetirmişlər" (1, s. 170).

Çəşməbasar qatlı Naxçıvan şəhərində və atraf kəndlərdə yenidən qanlı hadisələrin başlanması üçün bir işarə rolunu oynadı. Naxçıvan şəhərində yaranmış gərgin vəziyyətdən istifadə edən rus kazakları ermənilərlə birləşərək Cəhri kəndini yandırdılar (7, s. 180). Kənd əhalisinin bir hissəsi ermənilər tərəfindən qırıldı və yanındakı hələk oldu. Həmin gün Naxçıvana gələn İravan general-qubernatoru Paskeviç Naxçıvanın şəhərisinən şikayətdən sonra işə baxacağını vətəs də, nəticəsi bərə oldu ki, qubernatorun şəhərdə olmasına əhəmiyyət verməyən erməni-rus birləşmələri Naxçıvan şəhərinin bir hissəsinə odurularaq yandırdılar. Dekabrın 2-də Cəhri kəndinə gedən qubernator günahkarları cəzalandırmaq üçün nəsni tədbir görmədi, hətta şikayətləri eşitməsin deyə Cəhriyən qayıdaraq gecəyərək İravanı geri döndü (5, s. 21-22).

Naxçıvandakı hadisələr bununla bitmədi və 1906-ci ildə də davam etdi. 1906-ci ilin yay aylarında Aleksandropol (Gümri), İravan, Abaran Şuragil və digər ərazilərdən yüksəlmiş könlülli erməni silahlıları nizamı alayılar şəklində



təşkilatlanaraq Zəngəzurə və Ordubad mahalının ermənilər yaşayan kəndlərinə göndərildi. Yol boyu silahlı erməni tacavüzləne maruz qalan Dırnış, Unus, Pazmarı kəndlərinin əhalisi özlərini qoruya bildi. İravan quberniyasının şimal bölgələrinin ermənilərdən təşkil edilmiş bu dəstələr Ordubadın Əylis, eləcə də ona yaxın olan Kələki və Danagirt kəndlərinə toplasdılar.

T.Şopenin məlumatına görə Kələki, Danagirt və eləcə da Ağşağı Əylis erməni köçürülmələri nəticəsində salınmış kəndlər idi (12, s. 623). Şuşa və ortaf ərazilərdən yüksəlmış erməni qışlaqlarla işa iyulun 20-də Zəngəzurə ərazisindəki mis mədəninin yanında düşərgə şəhər. Şuşa ermənilərinə Aram Nehrəmov, Əylisli dəstələr işa Aşot adlı daşnaklar rəhbərlik edirdilər (5, s. 127).

1905-1907-ci illərdə olduğu kimi, ermənilər I Dünya müharibəsi illərində yaranmış şəraitdə istifadə edərkən bir sıra ərazilərdə, eləcə da Naxçıvan qəzasında azərbaycanlılarla qarşı soyuqın siyasetini davam etdirməyə başladılar. 1917-ci ilin yanvarından başlayaraq bölgənin ayrı-ayrı kəndlərində azərbaycanlılar ermənilərlər tərəfindən qətlə yetirildi. 1917-ci ilin dekabr ayından başlayaraq 1920-ci ilin iyul ayına kimi erməni hərbi hissələri tərəfindən başda Andranik Ozanyanın, Njendin, Dronun, Gibonun, Doluxanovun və başqalarının başçılıq etdiyi erməni quldur dəstələri Naxçıvan, Şəhər-Daralayev və Ordubad qəzalarında 50-dən artıq müsləmən kəndlərinə və şəhərlərinə basqınlar etmiş, dağıtmış və əhalini isə amansızca qətlə yetirmiş və didargin salmışlar.

Andranikin Naxçıvana hücumu 1918-ci ilin iyun ayında təsadüf edir. İyulun 11-də kapitan Xəlil bayın taklifi ilə müsləmən və erməni milli komitələrinin birgə keçirilən iclasında yerli erməni dəstəsinin komandiri Y. Xarazyan ermənilərin tərəfdikləri vəhşilikləri etiraf etdiyindən sonra qətl və qarşılara son qoyulması, ermənilərin tutduqları əsirlərin buraxılması və öldürülən azərbaycanlıların qatillerinin Müsəlman Milli Komitəsinə təhlükə verilməsi barədə qərar qəbul edildi. Xarazyan tezliklə Naxçıvana tərk edəcəyini bildirənə də, dedikləri-nə eməl etmedi (1, s. 245).

Xarazyanın bölgədə qalmاسının sabəbi işa A.Ozanyanın quldur dəstələrinin Naxçıvana hücumuna başlaması idi. İyulun 8-də Göyçə mahalindəki Yelenovka kəndindən başlayaraq Naxçıvana doğru irəliliyi və şəhərə daxil oldu. Onunla eyni vaxtida Cənubi Azərbaycan'dan keçərkən Culfanın galən qatarla topçu zabitlər Hüsni bəy, Helmi bəy və Şükrü bəyin başçılığı ilə Osmanlı hərbi hissələri şəhərə daxil oldu. Ermənilər Culfaşa doğru horəkət etdilər və əhaliyə dəvan tutmağa başladılar. İyulun 21-də erməni quldur dəstələri Culfanı işğal etdək İrana gedən körpündə tutdular və onu mühafizə edən 2 türk zabitini və 20 əsir aldılar. Andranik Culfanın işğalindən sonra S.Şaumyanə gəndərdi 22 iyul 1918-ci il tarixli 577 №-li telegramında yazdırdı: "Culfa mənim əlimdadır, istədiyimiz vaxt ona sizin sorançınızın vera bilərəm" (1, s. 245-248).

Andranik Xoy yaxınlığında Osmanlı ordusuna məglub olduqdan sonra Naxçıvana qayıdarak Culfa körpüstünü dağıdı. Bu məğlubiyətin açığını naxçıvanlılardan çıxmaga başladı. Yayıçı kəndi yerlə yeksan edildi, kənd əhalisinin 2000-2500 nəfəri öldürüləndi (9, s. 35).

Tərəfdöyi qırğınların miqyası o qədar böyük idi ki, Andranik öz qanlı cənayətləri ilə artıq Naxçıvanı öz hakimiyətinə tabe etdiyini düşünürdü. Elə bunun nəticəsi kimi iyulun 15-də, Naxçıvan qəzası əhalisinin tərkisələ olunması haqqında əmr vermiş və bölgədə hərbi hakimiyət yaratdığını elan etmişdi. Əmrin məzənnəni aşağıdakı kimi idi: "1. Bu gündən etibarən öz dəstəm

ilə tamamən mərkəzi Rusiya Respublikası hökumətinin tabeliyinə və sərəncamına keçirəm; 2. Brest-Litovsk müqaviləsinə görə Naxçıvan Rusiya Respublikasının ayrılmaz hissəsidir; 3. Qəzada hərbi vəziyyət elan edirəm; 4. Milliyətindən asılı olmayaraq bütün qaza əhalisi dərhal tərkisələ olunmalıdır; 5. Rusiya hökumətinin tanımayan, yaxud onun düşmənlərinə kömək edənlər Rusiyadan satqını və qanundankən hesab edilərkən ağır cəzaya məruz qalacaqlar; 6. Ayri-ayri şaxslarda və ictimai təşkilatlarda olan bütün silah növləri, gevşimlər və ümumiyyətlər, digər təchizatlar iki gün ərzində dərhal hərbi hökumətin sorançanına təməlindər" (11, s. 132).

1918-ci ilin ortalarında Naxçıvan bölgəsində yerli türk-müsləmən əhalisi-nin erməni quldur dəstələri tərəfindən tamamilə məhv edilmiş təhlükəsi yaranmışdı. Ona görə də Naxçıvan və Şəhər-Daralayev qəzalarının əhalişi 1918-ci il may ayının sonunda Türkiyə xüsuslu heyeti göndərdi. Kərim xan İrəvanlının rəhbərlik etdiyi bu heyət Mehmet Vehib paşa ilə görüşüb və erməni quldur dəstələrini dagıtmaq üçün Naxçıvana qoşun göndərməyi xahiş etdi. Nümayəndə heyətinin xahişi müsbət qarşılıqlı və 1918-ci il iyun ayının əvvəllərində 9-cu vs 11-ci türk diviziyalarına Naxçıvana doğru hərəkət etmək haqqında əmr verildi (6, s. 75-76). Türk qoşunları iyun ayının 7-də Naxçıvana daxil oldu. Türk ordusunun və yerli əhalinin təzyiqi nəticəsində Andranik qoşunları ilə birlikdə Naxçıvanı tərk etməyə məcbur oldu.

Ermənilər qarşı duran Osmanlı ordusunun XI Qafqaz diviziyası Naxçıvanı ermənilərin təmizlədikdən sonra iyulun 22-23-də Culfanı da azad etdi. Diviziyanın bir alayı Culfanın, digar bir alayı işa Şahṭaxtının müdafiəsi üçün saxlanıldı, qalan qüvvələr Naxçıvan şəhərinə aparıldı. İyulun 24-dən 31-də Naxçıvan qəzasının gənclərindən min nəfərlik hərbi qüvvə təşkil olundu. Bölğəyə yeni göndərilmiş XI alay işa Süryəya bayın sorançanına verildi.

Iyulun sonlarında Əbrəsuqas və avqustun 3-də Naxçıvan stansiyası yaxınlığında döyüşlərdə ermənilər Osmanlı ordusunu məglub olmuş, Ordubadın Bist, Nasirəzadə kəndlərindən keçərkən Oxçu vadisi ilə Qafana, avqustun axırında oradan Gorusa galərək vəzifə özüne məskən salmış (8, s. 48) və qanlı cənayətlərini Zəngəzurdə davam etdirmişdi. Bəzi məlumatlara görə, Andranikin bölgəyə hücumu 300-dən artıq kəndin məhvi, minlərlə insanın qətlə ilə nəticələnmişdi (3, s. 60).

Qafqaz İsləm Ordusunun sentyabrın 15-də Bakının Sentrokapşı diktatorlaşmasından azad etdiyi gün Naxçıvandakı Osmanlı qüvvələri da Badalı kəndini azad etdi. Bu ərəfədə Andranikin qüvvələri Zəngəzurən kəndlərini yandıraraq 500 nəfərdən çox azərbaycanlı qətlə yetirdilər. Qortqız, Dəstəgir və s. kəndlər yer üzündən silindi. Andranikin quduzaşmış ordusunun Tat kəndində tərəfdöyi vəhşiliklər heç bir mühabirə tarixində görünməmişdi (2, s. 7).

Bu gün də erməni xəstə, erməni təbliğatı öz işindədir. Onlar beynəlxalq ictimaiyyəti çəsdişməq üçün saxta təbliğatlarını işə salmış, Naxçıvanla, onun tarixi və abidələri ilə bağlı heç bir elmi əsası olmayan uydurmalar irəli sürür, kitablar çap etdirir, konfranslar keçirirlər. Bu vəziyyət qarşısında respublika ziyyələri, elmi ictimaiyyət ermənilərinin bu uydurma təbliğatlarını ifşa etməli, beynəlxalq ictimaiyyətə doğru-düzgün məlumat çatdırılmalıdır. Xalqımızın ümümüllüklü lideri Heydər Əliyevin dediyi kimi, "... bütün bu iddiaların asasıssız, uydurma olduğunu beynəlxalq aləmdə səbüt etməliyik. Azərbaycanın ərazi bütövülüyü nəinki indiki dövrə, gələcək nəsillər üçün də qoruyub saxlamalıyıq".



ƏDƏBİYYAT

1. Cəfərli E. Naxçıvanda erməni-Azərbaycan mümlaqəsi. Bakı: "Nurlan", 2009, 280 s.
2. Elçioğlu S. Zəngəzur hadisələri. Bakı: Azəmər, 1992, 58 s.
3. Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyaseti (1917-1921-ci illər). Bakı: BDU nəşriyyatı, 1998, 385 s.
4. Navvab M.M. 1905-1906-ci illərdə erməni-müsəlman davası. Bakı: Azərbaycan, 1993, 128 s.
5. Ordubadi M.S. Qanlı illər. Bakı: 1991, 144 s.
6. Səfərli F. Kazım Qarabəkər Pəşə və Naxçıvanın erməni təcavüzündən müdafiəsi // "Naxçıvan" jurnalı, 2001, №5, s. 75-77.
7. Şıhaliyev E. Ermenilərin Naxçıvan iddiaları ve XX yüzyl başlarında yapılan katliamlarda büyük güçlerin rolu // Ermeni Araştırmaları Dergisi, 2016, sayı:53, s.175-192.
8. Ertə M. Kazım Karabekirin Naxçıvan ve Çevresindeki Faaliyyətləri // Kafkas Araştırmaları, 1998, №4, s. 39-61.
9. Onk N. Yeni Azerbaycan Cümhuriyeti Kurularken // "Türk Dünyası" Tarih Dergisi, subat 1992, №62, s.34-36.
10. Uras E. Tarihi Ermeniler ve Ermeni Meselesi. İstanbul: Belge Yayınları, 1987, 798 s.
11. Yusufov A. Naxçıvan Şehrində Ermeni Mezalimi // 21.Yüzyıla Girerken Tarihi Dostça Bakış: Türk-Ermeni İlişkileri Uluslararası Sempozyumu. Ankara: Atatürk Araştırma Merkezi, 2000, s. 131-135.
12. Шопен И. Исторической памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Санкт-Петербург: Типография Имперадской Академии Наук, 1852, 1231с.

РЕЗЮМЕ**НУРЛНА АЛИЕВА****АРМЯНСКАЯ ПОЛИТИКА ГЕНОЦИДА В НАЧАЛЕ ХХ ВЕКА
И ЕЕ ВЛИЯНИЕ НА НАХЧЫВАН**

Нахчыван - одно из древнейших исторических мест в Азербайджане, расположенное в регионе Южного Кавказа. Результаты необоснованных утверждений армян, с которыми сталкивался наш народ в XIX и XX веках, оставили свои следы на этой древней земле. Армяне, которые веками жили в Восточной Анатолии, перебрались из Европы на Восток, а затем с помощью России переехали на Южный Кавказ. В начале XX века Нахчыван был одним из основных районов, где совершались армянские преступления. В 1905-1907 и 1918-1920 годах армяне совершили массовые убийства в нескольких частях Южного Кавказа, включая Нахчыван, и убили тысячи невинных людей. С приходом Османской армии в Нахчыван эти нападения и массовые убийства были успешно предотвращены.

Ключевые слова: Нахчыван, Южный Кавказ, XX век, геноцид, Османская армия, конфликт.

SUMMARY**NURLANA ALIEVA****THE IMPACT OF THE ARMENIAN GENOCIDE POLICY ON
NAKHCHIVAN IN THE EARLY 20TH CENTURY**

Nakhchivan is one of the oldest historical territories of Azerbaijan located in an important strategic region, the South Caucasus. The results of the unfounded Armenian claims faced by our people during the 19th and 20th centuries have left their mark in this ancient land. Armenians, who have spread from Europe to the East for centuries, first settled in eastern Anatolia and then moved to the South Caucasus with the help of Russia. At the beginning of the twentieth century, Nakhchivan is one of the main areas where Armenian committed crimes. Armenians committed massacres and killed thousands of innocent people in some parts of the South Caucasus, including in Nakhchivan in 1905-1907 and 1918-1920. These attacks and massacres were successfully prevented with the arrival of the Ottoman army in Nakhchivan.

Key words: Nakhchivan, the South Caucasus, 20th century, genocide, Ottoman army, conflict.

(Akademik Hacı Fəxrəddin Səfərli tərəfindən təqdim edilmişdir)

